

YUBİLYARA TƏBRİK

ODLAR YURDUNUN PARLAQ ZƏKASI

Tarix bir güzgündür. Bu güzgüyə baxdıqda yalnız hər şeyi görmek mümkün deyil, çünki tarixin güzgüsü bütün şürlü həyatını xalqına, Vətəninin inkişafına həsr edən şəxsiyyətləri əks etdirir. Belə şəxsiyyətlərdən biri də Bağır Ələkbər oğlu Süleymanovdur. Bağır Süleymanov 1959-cu il iyun ayının 22-də Bakı şəhərində ziyanlı ailəsində anadan olmuşdur. 1981-ci ildə M.Əzizibeyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qaz-neftmədən fakültəsini bitirmişdir.

B.Süleymanov 1987-ci ildə texnika elmləri üzrə felsefə doktoru, 1997-ci ildə texnika elmləri doktoru elmi dərcəsi, 2011-ci ildə isə ixtisas üzrə professor elmi adını almışdır. O, 2014-cü il tarixindən AMEA-nın Yer Elmləri Bölümünün "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2019-cu ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer Elmləri üzrə Ekspert Şurasının sədri seçilmişdir.

B.Süleymanov əmək fəaliyyətini keçmiş "Xəzərdənizneft-qazsənaye" Ümumittifaq İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində başlayaraq 1981-1985-ci illərdə neft və qaz hasilatı üzrə operator, mühəndis vəzifəsində işləmişdir. O, 1985-1988-ci illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft yataqlarının işlənməsi ve istismarı kafedrasında assistent, 1988-2000-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Neft və qazın qeyri-xətti mexanikası şöbəsində böyük mühəndis, aparıcı və baş elmi işçi vəzifələrində çalışmışdır. 2000-ci ildən başlayaraq SOCAR-in "Neftqazelmitədqiqatlayihe" İnstitutunda neft və qaz hasilatı sahəsində elmi işlər üzrə direktor müavini, 2001-2006-ci illərdə direktor vəzifəsini icra etmişdir. 2006-ci ildən isə neft və qaz hasilatı üzrə direktor müavini vəzifəsini uğurla icra edir.

AMEA-nın müxbir üzvü B.Süleymanov elmi fəaliyyətinin əsas istiqamətini neft yataqlarının işlənməsində heterogen sistemlərin qeyri-bircinsli məsaməli mühitlərdə süzülməsinin fiziki və riyazi modelləşdirilməsi əsasında, layların neftveriminin artırılması, quydibi zonanın işlənməsi və su axınlarının təcrid olunmasının yeni texnologiyaların yaradılması və uğurla tətbiq olunması; Qeyri-bircins laylarda qeyri-Nyuton maye lərinin axını zamanı S-varı filtrası qanunun mövcudluğunun təyin ediləsi, təcrübə və nəzəri cəhətdən əsaslandırılması; Qazlı Nyuton və qeyri-Nyuton maye lərin təzyiqin böhrana qədər sahələrində stasionar və qeyri-stasionar süzülməsi hərtərəfli öyrənilmesi təşkil edir. Aparlığı tədqiqatlar göstərmışdır ki, maye sərfi kəskin surətdə (2-3 dəfə) artı; qazlı qeyri-Nyuton maye lər üçün yeni effekt təyin edilmişdir. Belə ki, göstərilən halda

reoloji əyirlər müəyyən şəraitdə tam modifikasiyaya məruz qalı, yeni dilatant xüsusiyyətinə malik olan maye psevdoplastik mayeye çevrilir və ya əksinə; göstərilən nəticələrin fiziki məhiyyətini, mexanizmini vərmiş və sürüşmə effekti esasında nəzeriyəsini işləmişdir; neft yataqlarının işlənməsinin statistik modelləşdirilməsi nəticəsində işlənme prosesinin mərhələlərə bölünməsinin, maksimal hasilatın və çıxarıla bilən ehtiyatların təyini metodikasını işləmişdir; fraktal və multifraktal ölçülərin istifadəsi əsasında neft yataqlarının işlənməsinin analizinin yeni əsulları işlənmiş və tətbiq etmişdir; riyazi modelləşdirmə əsasında müxtəlif geoloji-texniki tədbirlərin tətbiqi üçün nəzəd quyların seçilməsi əsulları işlənmişdir; neft hasilatı quylurunda müxtəlif texnoloji proseslərin modelləşdirilməsi nəticəsində yeni tipli quyu avadanlığı - dalmalı nasosları, yeraltı temiri avadanlığı, quma qarşı süzgəclər və s. işlənmiş və uğurla tətbiq olunmuşdur. Onun rəhbərliyi və bila-vasitə iştirakı ilə yaradılmış bir sıra avadanlıqlar və reagentlər sənayedə tətbiq edilmiş və həzirdə tətbiq olunmaqdadır.

B.Süleymanov 1998-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer Elmləri üzrə Ekspert Şurasının üzvü, 2003-2006-ci illərdə isə sədri olmuşdur. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin yanacaq və energetiki üzrə problem şurasının sədr müavini, 2003-2009-cu illərdə "Azərbaycan neft təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü seçilmişdir. 2003-2008-ci illərdə "Şahdəniz" qazkondensat yatağının işlənməsi üzrə rəhbər komitənin üzvü, 2004-cü ildən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yanında enerji resurslarının səmərəli istifadə ediləsi üzrə komissiyaının sədr müavini olmuşdur. 2009-cu ildən ABŞ-in Neftçi Mühəndislər Cəmiyyətinin (SPE), 2019-cu ildən Rusiya Təbiət Elmləri Akademiyasının Neft və qaz seksiyası üzrə xarici üzvüdür.

B.Süleymanov 2009-cu ildən 2016-ci ildək "Neftqazelmitədqiqatlayihe" İnstitutunun "SOCAR Proceedings" ("Elmi əsərlər") jurnalının redaksiya

heyətinin üzvü, sonradan isə həmin jurnalın baş redaktörünün müavinidir. Həmçinin 2016-ci ildən "Territorie Nefteqaz" (Rusiya) elmi-praktiki jurnalının, "Vesti qazovoy nauki" (Rusiya) elmi-texniki toplusunun, 2018-ci ildən "AMEA-nın Xəbərləri, Yer elmləri" jurnalının baş redaktorunun müavinidir. Journal of Petroleum Science & Engineering, International Journal of Oil, Gas and Coal Technology, Physics of Fluids, Industrial & Engineering Chemistry Research journal, Energy & Fuels, Colloids and Surfaces A: Physicochemical and Engineering Aspects journal, Journal of the Chemical Society of Pakistan, RSC Advances jurnallarının rəyçi ekspertiidir.

B.Süleymanov 216 elmi əsərin, o cümlədən 72 müəlliflik şəhadətnaməsi, ixtira və patentin, 1 monoqrafiyanın müəllifidir. Elmi əsərlərinin çox hissəsi xaricdə - ABŞ, İngiltərə, Almaniya, Rusiya və digər qabaqcıl ölkələrdə dərc olunmuş, 34 ixtirası Rusiya Federasiyası patenti, 17 ixtarası isə Avrasiya patenti almışdır. Əsərlərinə tanınmış beynəlxalq jurnallarda müətəmadi istinad olunur. Onun dünyasının nüfuzlu elm və təhsil ocaqlarının aparıcı alım və mütəxəssisləri ilə daimi ünsiyyəti öz bəhrələrinin vermekdədir. Belə ki, elmi rəhbərliyi altında "Neft və qaz yataqlarının işlənməsi və istismarı" və "Dəniz faydalı qazıntı yataqlarının işlənməsi texnologiyası" ixtisasları üzrə 16 fəlsəfə və 1 elmlər doktoru dissertasiyası müvəffeqiyətlə müdafiə olunmuşdur. Hazırda rəhbərliyi altında SOCAR-in "Neftqazelmitədqiqatlayihe" İnstitutunda, AMEA-nın riyaziyyat və mexanika institutunda Qazaxistan respublikasının vətəndaşları da olmaqla 37 aspirant və dissertant çalışır. Bu əməyinin nəticəsi olaraq 1985-ci ildə "SSRİ ixtiraçısı" döş nişanı, 2004-cü ildə isə Respublikanın Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə SOCAR-in Fəxri Fərmanı, 2014-cü ildə ictimai-siyasi fəaliyyətine görə Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Fəxri Fərmanı, 2013-cü ildə ixtiraçılıq sahəsində birinci respublika məsabiqəsinin qalibi, 2017-ci ildə Ukraynanın Iванo-Frankovsk Dövlət Neft və Qaz Texniki Universiteti qarşısında xidmətlərə görə medalı, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin neft sənayesi işçilərinin təltif edilməsi haqqında Sərəncamı ilə "Tərəqqi" medali, 2018-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının "Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı" ilə təltif olunmuşdur.

Hər şəyənən önce qeyd edim ki, sözün həqiqi mənasında, gözəl insan, görkəmli ziyyəli kimi nüfuz qazanmış Bağır müəllimi



xalqımızın yetişdirmiş olduğu neftçi nəslinin görkəmli nümayəndəsi kimi hələ gənclik illərində tanıyorum. O zamanlar adını tez-tez eşitdiyim Bağır müəllim həmisi yüksək mənəviyyatı, vətənpərvərliyi, xeyrəxahlığı, eyni zamanda, əqidəliliyi, prinsipliliyi, əməksevərliyi və əzmkarlılığı ilə sayılıb-seçilən bir insan kimi təsəvvür etmişəm. Sonralar tale elə getirib ki, neftçi fəaliyyətimələ əlaqədar onu daha yaxından tanımış və onda ki yüksək insani dəyərlərin canlı şahidi olmuşam.

Bağır müəllim xalqımızın zəngin milli mənəvi, əxlaqi dəyərlərinə yaxından bələd olan, məzmunlu, coxşaxlı həyat yolu keçmiş və 60 illik ömrünü şərflə yaşışmış ziyalılarımızdandır. O, görkəmli ictimai xadim kimi də Azərbaycan cəmiyyətinin böyük etimadını qazanıb. Yüksək təşkilatlılıq, idarəcilik keyfiyyətləri sayəsində yüzlərlə insan bu gün cəmiyyətimizdə öz layiqli yerini tutub. Belə mənəli, maraqlı ömür yaşamaq hər insanın taleyi, qismətinə yازılır. Onun mənali ömür yolu indiki və gələcək nəsillər üçün əsl örnəkdir. O, hər şeydən öncə gözəl bir vətəndaşdır. Məhz bu amil onun həm də görkəmli bir ziyəli kimi tanınmasına imkan verib. Bütün fəaliyyəti boyu əxlaqi baxımdan yüksəkdə dəyərlərinə təpənib və bu dəyərləri qorumaq istəyi həmisi ədalətli cəmiyyət arasında olmağından irəli gəlib. Bağır müəllimin vətəndaşlıq mövqeyindən danişkən, xatırlatmaq yerinə düşər ki, o, dövlətçilik ənənələrinin qorunmasında fealiq göstərən müasirlərimizdəndir.

Hər zaman obyektivlik principinə əsaslanan Bağır müəllim yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti, əldə etdiyi nailiyyətləri ilə SOCAR rəhbərliyinin və kollektivin diqqət mərkəzində dayanaraq hörmət və rəğbetini qazanıb. Əməksevərlik, insanpərvərlik və qayğılaşılık kimi necib insanı keyfiyyətlərə malik olan Bağır müəllim rəhbərlik etdiyi əməkdaşlarına hər zaman qayğı ilə yanaşır, onların problemləri ilə yaxından maraqlanır.

İyun ayının 22-də Bağır

müəllimin 60 yaşı tamam olur. 60 müdriklik yaşıdır. Ancaq mən deyərdim ki, müdriklik Bağır müəllimin yanında deyil, xarakterindədir, mənəviyyatındadır. Xarakterə, mənəviyyatca müdrik olan insanların haqqında ömrünün istənilən yaş mərhələsində qururla, alnıraq, üzüəd danişmaq olar. Ömrünün 60-ci baharını yaşayan Bağır müəllim düz 19 ildir ki, institumzda direktor müavinidir. Təkcə bu müddətde deyil, bütün ömrü boyu şəxsiyyəti təsdiq edən sınaqlardan uğurla və bacarıqla çıxıb. Mən kiminsə ondan narazı qaldığını heç ağlıma belə getirə bilmirəm. İstər kollektivinin, istərsə də cəmiyyətimizin müxtəlif təbəqələrindən olan insanların onun haqqında həmisi yüksək fikirdə olduğunu dəfələrə şahidi olmuşam. Bağır müəllimin həyat kredosunda qeyd etdiyimiz kimi, ilk növbədə, onun təmənnəsiz keyfiyyətləri dayanır. O, harada olur-olsun, Vətənimizi temsil və təbliği edir. Belə olmasayıd, uzun müddət çalışdığı sahədə bu qədər hörmət və nüfuz sahibi olmazdı. Təsadüfi demirlər ki, vətənpərvərlik ən dərin hörmətə layiq gözəl bir keyfiyyətdir. Vətənpərvərlik özüne hörmətdən, özünü sevməkdən başlayır, da-ha sonra milləti sevirsən, xalqı sevirsən və nehayət dünyani sevə biləcək vətəndaşlıq haqqı qazanırsan.

Əziz Bağır müəllim! Siz elmi fəaliyyətiniz və insani keyfiyyətləriniz ilə böyük hörmət və nüfuz qazanmış şəxsiyyət bu gündə əzmkarlıqla respublikamızın neft-qaz sənayesinin inkişafında müstəsnə rol oynayan neftçi alımlarımızdanınız. Siz olduqca şərəfli, nəsillər örnək olan bir ömür yolu keçmisiniz. Biz Sizinlə həm fəxr edir, həm də tükənməz qurur hissi keçiririk ki, uzun illərdir eyni sahədə çalışırıq. Bizim düşüncəmizdə Siz hər zaman çətinliklərin üzərinə mərdlikle yerişen, əqidəsini, prinsiplərinə, vətənə, dövlətçiliyə sədaqətlə xidmət etmək iqtidarında olan işqli bir şəxsiyyət, qayğılaşılı rəhbər, əsl ziyalısınız.

Hörmətli Bağır müəllim! Sizi, həyatınızın bütün mənalı və gənc dövrünü neft sənayesinin ən çətin və məsuliyyətli sahəsi olan "Neft və qaz yataqlarının işlənməsi və istismarı" elminə və praktikasına həsi etmiş şəxsiyyəti 60 illik yubileyiniz münasibətə səmimi qəlbənə təbrik edir, respublikamızın çıçəklənməsi və neft elminin inkişafı namənə xidmətlərinizdə uğurlar diləyir. Size möhkəm cansağlığı, uzun ömür, əmək fəaliyyətinizdə yeniyen ugurlar, şəxsi həyatınızda xösbəxtlik, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin daha da möhkəmlənməsi və inkişafı namənə həyata keçirdiyiniz şərəfli və məsul işlərinizdə müvəffəqiyyətlər arzulayıraq. Arzu edirik ki, həmisi olduğu kimi, başladığınız işləri böyük enerji ilə davam edəsiniz.

Qolunuzdan qüvvət, gözüñzdən nur, iradənizdən möhəkkəm cansağlığı, uzun ömür, əmək fəaliyyətinizdə yeniyen ugurlar, şəxsi həyatınızda xösbəxtlik, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin daha da möhkəmlənməsi və inkişafı namənə həyata keçirdiyiniz şərəfli və məsul işlərinizdə müvəffəqiyyətlər arzulayıraq. Arzu edirik ki, həmisi olduğu kimi, başladığınız işləri böyük enerji ilə davam edəsiniz.

"Neftqazelmitədqiqatlayihe" İnstitutunun kollektivi adından
Direktor
F.İsmayılov